

# TURİZM – XİDMƏT ETİKASI



*Turizmdə keyfiyyat - bu sahənin inkişafının ən aktual problemlərindən biridir. Beynəlxalq turizm bazarında xidmət keyfiyyəti rəqabət mubarizəsində güclü silahdır. Müəyyən ölkələrin mehmanxanalarında, restoranlarında, xidmət bürolarında, turist komplekslərində xidmətdən razı qalanlar sonradan fəal təbliğatçı olurlar. Onların təkrarlan bu yerlərə baş çəkməsi turist axınının artmasına və turizm bölgəsinin imicinin daha da yüksəlməsinə səbəb olur. Nəticədə, xidmətin keyfiyyəti turizmin iqtisadi səməralılıyini birbaşa təsir edir.*

Büdcəsinin əksər hissəsinin turizm sahəsindən aldə etdiyi galir hesabına formalaşdırılan ölkələrin tacribəsi da göstərir ki, ölkəyə turist calb etməyin ilkin şərti xidmətin keyfiyyətini yüksəltməkdir. 2014-cü ildə turizmdən 29.5 milyard dollar galir götürən Türkiyədə hələ 50 il avval turizm üzrə ixtisaslı kadrların və səviyyəli mütəxəssislərin yetişməsi üçün təhsil müəssisələri faaliyyətə başlayıb. Qeyd edək ki, bu ölkədə dövlət və özəl sektor turizm sahəsində müştərək çalışır.

## XİDMƏT KEYFİYYƏTİ STANDARTLARA UYĞUN OLMALIDIR

Turizm Azərbaycan iqtisadiyyatında da aparıcı mövqeyə malik ola bilər, çünki turizm biznesi təsərrüfatın digər sahələrinin inkişafını stimullaşdırmaqla yanaşı, özündə iqtisadi, humanitar, tərbiyəvi və estetik amilləri birləşdirir. Lakin bununla bərabər, bu gün ölkəmizdə turizmin inkişafını ləngidən bir sira amillər mövcuddur. Bu amillərdən ən başlıcası isə bəzi müəssisələrdə xidmətin keyfiyyətinin müasir standartlara cavab vera bilməməsidir. Turizm sektorunda müşahidə olunan bu problem zaman-zaman ölkə başçısı və bu sahənin mütəxəssisləri tərəfindən də qeyd edilir.

Xidmət keyfiyyəti deyəndə, təbii ki, ilk ağlımiza galən məkan hotel-lar və icimai işə müəssisələri olur. Hər bir turisti ölkəyə calb edən mühüm amillərdən biri müasir standartlara uyğun hotellərin olmasına idarə. Aparılan araşdırımlar göstərir ki, bu gün MDB ölkələri ilə müqayisədə Azərbaycanda hotelçilik daha yaxşı inkişaf edib. Ölkəmizdə hazırda mövcud olan iqtisadi inkişafın içərisində hotellərin yaranması təqdırılayıqdır. Müasir dövrdə isə turizm və mehmanxananın vəhdət şəklində yaranıb inkişaf etməsi ölkəmizin təbliğatı baxımından əla fürsət alır. Deməli, hotellərimizin həm tərtibat, həm də xidmət bax-

mindən birbaşa mədəniyyətimizi, tariximizi, milli-mənəvi dayarları-mızı özündə əks etdirməsi vacibdir. Lakin bunu ölkədəki bütün hotellər haqqında demək mümkün deyil.

## MƏDƏNİYYƏT VƏ TURİZM NAZIRLIYI PULSUZ KURSLAR TƏŞKİL EDİR

Öncə qeyd edək ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ildə bir neçə dəfə Bakıda və bölgələrdə fəaliyyət göstəran mehmanxana və mehmanxana tipli obyektlərin əməkdaşları üçün ödənişsiz təlim-tədris kursları təşkil edir. Bundan əlavə, ölkədə mövcud olan bir çox turizm qurumları, o cümlədən Azərbaycan Turizm Assosiasiyyası, Hotellər və Restoranlar Assosiasiyyası, Azərbaycan Turizm və Menecment Universiteti il ərzində bir neçə dəfə belə kurslar təşkil edirlər.

Bu istiqamətdə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq edən təşkilatlardan biri də Türk İşbirliyi və İnkişaf Agentliyidir (TİKA). Mərkəzi Asiya, Avropa və Afrikənin müxtəlif ölkələrində nümayəndəlikləri olan təşkilatın ilk ofislərindən biri Bakıda açılıb. Qurum indiyədək ölkəmizdə 600-dən artıq layihə hayata keçirib, bu layihələr çərçivəsində təşkil olunan təlim proqramlarında 4500-dən çox mütəxəssis iştirak edib. Mədəniyyət və turizm TİKA-nın daha çox diqqət yetirdiyi sahələrdəndir.

Qurum 2001-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərən

hotellərin əməkdaşları üçün müxtəlif istiqamətlərdə təlim-tədris kursları təşkil edir. Bu kurslar Azərbaycanda turizm sahəsinin inkişafı və xidmət səviyyəsində mövcud problemlərin aradan qaldırılması məqsədilə hayatı keçirilir. Laiya Türkiyə və Azərbaycanın mədəniyyət və turizm nazirliklərinin birgə dəstəyi ilə reallaşır. 14 il arzında Bakı, Xaçmaz, İsmayıllı və Lənkəranda turizmin müxtəlif istiqamətləri üzrə çalışan insanlara təlim kursları keçilib. Kurslar 3000-dən yuxarı hotel işçisini əhatə edib. Burada əsas məqsədizim Türkiyənin turizm tacribəsini Azərbaycanda tətbiq etməkdir.

Onu da qeyd edək ki, 2013-cü ildən bu kurslar Türkiyə və Azərbaycanın mədəniyyət və turizm nazirlikləri tərafından hayatı keçirilir.

Burada bir məqamı təsəvvüfə qeyd edək ki, bir çox mehmanxana-ların rəhbərləri öz əməkdaşlarının iştirakını bu ödənişsiz kurslarda təmin etməkdən belə imtina edirlər. Əslində isə xidmətin təkili ilə bağlı olan nöqsanların aradan qaldırılması üçün mehmanxana işçilərinin təlim kurslarında iştirak mütlaqdır!

Hotel rəhbərlərinin kurslara olan bigana münasibətini bir neçə amillə izah etmək olar. Əvvəla, əksər hotellərdə kadrların seçimi, hazırlığı, yerləşdirilməsi standartlara uyğun deyil. Halbuki, kadr problemi həll olunarsa, yerdə qalan bütün çatışmazlıqlar da öz həllini tapar. Digər bir tərəfdən, kadrların məsələsini həll etmək üçün Azərbaycanda fəaliyyət göstərən hotellərdə menecmentlik orta səviyyədən aşağıdır. Bu da, bəzi istisnalarla, hotellərin düzgün idarə olunmasına əngəl törədir. Amma ümumiyyətlə, bu məsələdə ki-kifayət qədər narahatlılığı əsas yaradan məqamlar var.



## PROBLEMIN HƏLLİ KOMPLEKS YANAŞMA TƏLƏB EDİR

Restoran və digər ictimai-işə müəssisalarında də eyni problem yaşanır. İctimai-işə fəaliyyəti bütün zamanlarda galırı sahələrdən olduğu üçün bu sahəyə maraq kifayət qədər böyükdür. İnkişaf templəri və ahalinin galırıları ardılıqca isə bu sahədə daha sivil və komfortlu xidmətlərin göstərilməsi meyilləri də sürətlənir. Respublikada son illər fəaliyyətə başlayan yeni ictimai-işə obyektlərinin sayı durmadan artır. Lakin təsəssüflər olsun ki, hələ də bir sıra obyektlərdə xidmatın təşkili qaydalarına, istehlakçıların hüquqlarının müdafiəsinə yanaşma qanunvericiliyin tələbləri səviyyəsində deyil. Məhz bu sabəbdən istehlakçılardan hansıa restoran, yaxud kafe baradə şikayətlər eşitmək mümkündür.

“ Məsələ ilə bağlı turizm üzrə mütəxəssislərlə də söhbətimizdən bu qənaətə gəldik ki, problemin həlli məsələyə kompleks yanaşma tələb edir. Azərbaycan iqtisadiyyatında turizm galırının artmasını istəyirik, o zaman bu sahədə çalışanlar bu istiqamətdə ciddi düşünməlidirlər. Ölkəyə turist çəlb etmək uzunmuddəli bir strategiyadır ki, onunda ən birinci şərti ONLARA GÖSTƏRİLƏN XİDMƏTDİR. Bu, turisti hava limanında qarşılayan taksi sürücüsündən tutmuş ona mağazalarda suvenir təklif edən satıcıya qədər, hər kəsə aiddir. »

Fəxriyyə Abdullayeva

